

# 12 yaşlı qızın harayı

Xocalı müsibəti yaşananda onun cəmi 12 yaşı var idi. Şıltaq, şən, atalı-analı, qardaşlı-bacılı, bol oyuncaqlı xoşbəxt bir qızçıqaz həmin gecə cəhənnəm odunun, alovunun içində düşdü. Hələ həyatı əməllicə dərk etməyən bu məsum uşaqqı elə bil qorxulu nağılin ən dəhşətli əzablarını yaşayırırdı. Budur, ağır silahdan açılan atəş nəticəsində balaca bir uşağın körpə yumruğu boyda ürəyi düz ayaqlarının altına düşərək çırpınmağa başladı. Onu görməmək üçün gözlərini öz əli ilə çıxarmaq istəyirdi.

Həmin gecə ölmək istəyirdi, başına yağış kimi yağan güllələrdən onu parçalamaq üçün imdad diləyirdi.

Heç birisi ona dəymirdi...bu, onun əzablarını daha da artırırırdı.

Xocalı müsibətin-dən ötən 31 il ərzində ilk dəfə danışdı, əgər ona danışmaq demək mümkünəs...

Sevil Səlimova az qala piçilti ilə deyir: "Axı nə danışım. Tək yaşayıram. Hər gün danışıram, amma ürəyimlə. Uzun illərdən sonra ilk dəfədir ürəyimin sözlə ifadə edə bilməyəcəyim ağrısını kiminləsə bölüşürəm. Hamı mənim niyə həmişə susqun olduğumu soruşur. Həmin gecə gözümün qabağında əbədi susdurulan körpələrin qışkırığı, onların analarının, eləcə də qardaşım qətlə yetiriləndə öz anamın fəryadı qulaqlarından getmir. Bu, mənə cəhənnəm əzabı yaşıdır".

Həmin dəhşətli gecədə hamı kimi bu qızçıqazın ailəsi də ölüm-dən qurtarmaq üçün meşəyə qaçırlı. Çox böyük dəstə ilə irəliləsələr də, düşmənin hücumu onları pərən-pərən salır. Meşənin qaranlığında qanı axıdılan insanları, o cümlədən, yaralı uşaqları oradaca qoyub getmək ağır olsa da buna məcbur olurlar.

"İki gün, iki gecə meşədə dolaşdıq, düşməndən yayınmaq üçün saatlarla sakit halda gizlənmək lazım gəlirdi", – deyə söz-lərinə davam edir: "Bir-iki saat hərəkət etməyən insanı artıq don vururdu. Aclığa, susuzluğa, soyuğa dözməyən uşaqlar ağlayırdılar. Xəstələr, qocalar gedə bilmədikləri üçün onları yarıyolda buraxmaları, meşədə tək saxlamaları üçün doğmalarına yalvarırdılar. Nəhayət, meşədən çıxanda hamı düşünürdü, tezliklə Ağdama çatacağıq. Qarqar çayının qarlı-buzlu suyunu keçmək o qədər də asan deyildi. Keçəndən sonra artıq səngər kimi bir yerlə sürünməli idik. Əsl əzabı orada yaşadıq.

Düşmən vurmasın deyə qalxa bilmirdik. Sürünmək ondan da dəhşət idi. Vurulan insanlar səngərə yixilirdi. Başı bədənidən ayrılan kim, bağırsaqları yere tökülen kim... Balaca bir uşağın ürəyinin yerdə çırpınmasını görməmək üçün kor olmaq istəyirdim. Qardaşım Tofiqin qətlə yetirilməsi, onu orada saxlayıb getməyimiz...bizi müdafiə etmək üçün ölüm-dirim savaşına girən atamı itirməyimiz... Bu acılar ürəyimdə yuva saldı, sağalmaz yaraya çevrildi. Anam bu dərdlə yaşıya bilmədi. Bir neçə il sonra rəhmətə getdi. İki bacım da yaşamadı".

Atası Seydi həmin gecə itkin düşdü. Əmisi Bahadur, əmisi oğlanları Araz (Milli qəhrəman), Mikayıl, Fəxrəddin şəhid oldular. Eləcə də qəhərlənib adlarını dilinə gətirə bilmədiyi çoxlu körpə uşaqlar...

Leyla QURBANOVA

